

## **FİZİKA**

**UOT 541.8**

### **BƏZİ BİRATOMLU SPIRTLƏRİN PVP-DEK-SU İKİFAZALI SİSTEMİN HAL DİAQRAMINA TƏSİRİ**

**E.Ə.MƏSİMOV, G.M.ŞAHBAZOVA, G.X.MƏMMƏDLİ**

*Bakı Dövlət Universiteti*


*masimovspektr@rambler.ru*

*Təqdim olunan işdə PVP-dekstran-su ikifazalı sisteminin hal diaqramına bəzı biratomlu spirtlərin (metanol, etanol, propanol) təsirinə baxılmışdır. Göstərilmişdir ki, spirlərin təsri ilə hal diaqramının binodal əzrysisi heterogen oblastın artması istiqmətində sürüsür, bu sürüşmə spirt molekulunda hidrofob qrupların sayı artırıqca daha böyük olur.*

**Açar sözlər:** ikifazalı sistemlər, polivinilpirrolidon, dekstran, biratomlu spirlər.

Məlum olduğu kimi, termodinamik uyuşmaz elə polimer cütleri vardır ki, hər hansı həllədicidə bu polimerlərin konsentrasiyalarının müəyyən qiymətlərindən böyük qiymətlərində fazalara ayrılma baş verir və eyni zamanda tarazlıqda olan iki fazadan ibarət sistem alınır[1]. Sistemin fazalarının hər biri polimerlərdən hər hansı biri ilə zənginləşmiş olur və hər iki fazanın əsasını su təşkil edir. Bu hadisənin praktik tətbiqi imkanları ədəbiyyatda ilk dəfə olaraq isveç tədqiqatçısı Albertson tərəfindən işıqlandırılmışdır. O, müəyyən-ləşdirmişdir ki, bioloji mənşəli maddələri (zülallar, nuklein turşuları və s.), bioloji hissəcikləri (hüceyrə, virus və s.) ikifazalı sulu polimer sistemlərində həll edərkən həmin maddələrin sistemin eyni zamanda tarazlıqda olan fazaları arasında qeyri-bərabər paylaşması baş verir. Digər tərəfdən göstərilmişdir ki, biopolimerlər və ya həll olunan maddələr bir-birilə qarşılıqlı təsirdə olmur və paylaşma fərdi qaydada baş verir. Bu da həssas və dayanıqsız struktura malik olan bioloji maddələrin hissəciklərini onların nativ xüsusiyyətini saxlamaqla əldə etməyə imkan verir. Bu müşahidələr nəticəsində ikifazalı sulu polimer sistemlərindən bioloji hissəciklərin təmizlənməsi, ayrılması və yüksək-molekullu birləşmələrin fraksiyalara ayrılmışında istifadə edilmişdir. Albertsonun monoqrafiyasında termodinamik uyuşmaz olan polimer cütleri və polimer-kiçikmolekullu birləşmə cütleri göstərilmişdir [5].

Polimer-su ikifazalı sistemlerin əsas xarakteristikalarından biri onun binodal əyrisidir. Təqdim olunan işdə polivinilpirrolidon-dekstran-su ikifazalı sisteminin binodal əyrisi (hal diaqramı) qurulmuş və biratomlu spirtlərin (metanol, etanol, propanol) təsirinə baxılmışdır. Bu asılılıq şəkillə-də göstərilmişdir.



Şək.1. PVP-dekstran-su ikifazalı sistemin hal diaqramına spirtlərin təsiri  
1-metanol, 2-etanol, 3-propanol

Şəkillə-dən göründüyü kimi, spirtlərin (etanol, metanol, propanol) PVP-dekstran-H<sub>2</sub>O sisteminə təsiri nəticəsində sistemin binodal əyrisi homogen oblast istiqamətində sürüsür, ikifazalı sistem fazaemələğətirən komponentlərin daha kiçik konsentrasiyalarında baş verir. Təqdim olunan işdə müəyyən olunmuşdur ki, spirtlərin təsiri ilə sistemin binodal əyrisi koordinat başlangıcına tərəf sürüsür, fazalara ayrılma faza emələ gətirən komponentlərin daha kiçik konsentrasiyalarında baş verir. Spirtlərin əlavə edilməsi ilə su daha çox strukturlaşır və fazalara ayrılmaya prosesi sürətlənir. Bu da fazaemələğətirən komponentlərin həllolmasını çətinləşdirir və fazalara ayrılma üçün fazaemələğətirən komponentlərin daha kiçik konsentrasiyası tələb olunur.

Təqdim olunan işdə müəyyən olunmuşdur ki, spirtlərin təsiri ilə sistemin binodal əyrisi koordinat başlangıcına tərəf sürüsür, fazalara ayrılma faza emələ gətirən komponentlərin daha kiçik konsentrasiyalarında baş verir.

## ӘДӘВІЙАТ

1. Beijeriak M. Ueber Emulsions bilding bei der Vermischung wasseriger lo sungen gewisser gelatinierender Kolloide. Kolloid-z, 1910, v.7, p.12-16.
2. Albertson P.A. Partition of Cell Particles and Macromolecules, New York: Wiley, 3<sup>rd</sup> Edition, 1986, 412 p.
3. Dobry A., Boyer-Kawenoki F. Phase Separation in Polymer Solution//Polym.Sci.2, 1947, p.90.
4. Золотов Ю.А. Жидкостная экстракция в системе водный раствор, соли - водный раствор полистиленгликоля. ДАН СССР , 1983, т., 273, Н1, с.107-110.
5. Альбертсон П.О. Разделения клеточных частиц и макромолекулы. М:Мир, 1974.с.381.
6. Заславский Б.Ю., Масимов Э.А., Михеева Л.М. Способ оценки относительной гидрофобности водных растворов полимеров / ДАН СССР, 1981, т.261, с.669-671
7. Zaslavsky B.Y., Masimov E.A., Methods of Analysis of the Relative Hydrophobicity of Biological Solutes. Topics Current Chemistry.1988, v. 146, p. 171-202.

## ВЛИЯНИЯ НЕКОТОРЫХ ОДНОАТОМНЫХ СПИРТОВ НА ФАЗОВУЮ ДИАГРАММУ ПВП-ДЕКСТРАН-ВОДА

Э.А.МАСИМОВ, Г.М.ШАХБАЗОВА, Г.Х.МАММЕДЛИ

### РЕЗЮМЕ

В данной работе было исследовано влияния некоторых одноатомных спиртов (метанол, этанол, пропанол) на фазовую диаграмму водной двухфазной системы поливинилпирролидон (ПВП)-декстрран-вода. Получено, что бинодали фазовой диаграммы в присутствии метанола ( $\text{CH}_3\text{OH}$ ), этанола ( $\text{CH}_3\text{CH}_2\text{OH}$ ) и пропанола ( $\text{CH}_3\text{CH}_2\text{CH}_2\text{OH}$ ) смещены в сторону увеличение гетерогенной области фазовой диаграммы.

**Ключевые слова:** водно-двухфазные системы, поливинилпирролидон, декстрран , одноатомные спирты.

## THE INFLUENCE OF SOME MONOHYDRIC ALCOHOLS TO THE AQUEOUS BIPHASIC SYSTEM OF POLYVINYL PYRROLIDONE-DEXTRAN-WATER

E.A.MASIMOV, G.M.SHAHBAZOVA, G.Kh.MAMMADLI

### SUMMARY

In this paper, we investigated the effects of some monohydric alcohols (methanol, ethanol, propanol) on the phase diagram of the aqueous two-phase system of polyvinylpyrrolidone (PVP) -dextran-water. It was found that the phase diagram binodals, in the presence of methanol ( $\text{CH}_3\text{OH}$ ), ethanol ( $\text{CH}_3\text{CH}_2\text{OH}$ ) and propanol ( $\text{CH}_3\text{CH}_2\text{CH}_2\text{OH}$ ), are shifted towards increasing the heterogeneous region of the phase diagram.

**Keywords:** water-two-phase system, polyvinylpyrrolidone, dextran, monohydric alcohols.

*Redaksiyaya daxil oldu: 12.04.2018-ci il*

*Çapa imzalandı: 08.10.2018-ci il*